

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin

Ə S A S N A M Ə S İ

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) Elmi-tədqiqat bölməsi (bundan sonra - Bölmə) Mərkəzdə vergi sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan elmi araşdırmalar üzrə (bundan sonra - müvafiq sahədə) təşkilati və nəzarət tədbirlərini həyata keçirir.

2. Bölmə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ sayılı Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"ni, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi"ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Vergilər Nazirliyinin Kollegiya qərarlarını, vergilər nazirinin qərarlarını, əmrlərini, sərəncamlarını, Mərkəzin rəisinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Bölmə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Mərkəzin digər struktur vahidləri ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

4. Bölmənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

II. Bölmənin fəaliyyət istiqamətləri

5. Bölmənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

5.1. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində Mərkəzin elmi potensialından səmərəli istifadəni, vergi sisteminin təkmilləşdirilməsi üzrə tədqiqatların aparılmasını və əməkdaşlarının ixtisas səviyyəsinin artırılmasını təşkil edir;

5.2. Elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini, nəticələrinin müzakirəsini, onun tətbiqi imkanlarının araşdırılmasını və müvafiq təkliflərin verilməsini təşkil edir, Mərkəzin əməkdaşlarının elmi fəaliyyət istiqamətlərini əlaqələndirir;

5.3. Müvafiq sahənin inkişafını təmin edir;

5.4. Mərkəzin elmi-tədqiqat işlərinin aparılması, eləcə də vergi qanunvericiliyi və inzibatçılığı sahəsi üzrə normayaratma fəaliyyətində iştirak edir;

5.5. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Bölmənin vəzifələri

6. Bölmə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

6.1. Mərkəzdə elmi-tədqiqat işlərinin planlaşdırılması ilə bağlı işləri yerinə yetirmək;

6.2. Vergi sisteminin təkmilləşdirilməsi sahəsində elmi-tədqiqatları aparmaq;

6.3. Digər ölkələrdə həyata keçirilən vergi siyasətinin təhlili və onun tətbiqi təcrübəsini araşdırmaq;

6.4. Fəaliyyət istiqaməti üzrə müxtəlif xarakterli elmi seminarların, konfransların və görüşlərin keçirilməsi ilə bağlı işləri təşkil etmək;

6.5. Digər elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı işləri yerinə yetirmək;

6.6. Elmi-tədqiqat işləri üzrə hesabatlar hazırlamaq və nəticələrin tətbiqi ilə bağlı təkliflər vermək;

6.7. Vergi orqanlarının kadrlarının ixtisasartırma təhsili ilə bağlı elmi-tədqiqat işlərini yerinə yetirmək;

6.8. Başa çatmış elmi-tədqiqat işlərini ümumiləşdirmək və müvafiq illik məcmuələri hazırlamaq;

6.9. Mərkəzdə keçirilən elmi konfrans və seminarların materiallarını, vergilər və vergitutma sahəsində aktual mövzulara həsr olunmuş elmi məcmuələri nəşrə hazırlamaq;

6.10. Mərkəzin rəhbərliyinin tapşırığına əsasən Mərkəzin əməkdaşlarının və kənar təşkilatların əməkdaşlarının, eləcə də müstəqil tədqiqatçıların təqdim etdikləri dissertasiyalara rəy vermək;

6.11. Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirlərinin və xidməti məlumatların qorunmasını təmin etmək;

6.12. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

6.13. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Bölmənin hüquqları

7. Bölmə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

7.1. Vergilər və vergitutma sahəsində aktual hesab edilən mövzuların Mərkəzin elmi-tədqiqat işlərinə dair illik iş planına daxil edilməsi ilə bağlı təkliflər vermək;

7.2. Bölmənin elmi işçilərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə zəruri hesab edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq təkliflər vermək;

7.3. Vergitutma sahəsinə həsr edilmiş seminarlarda, konfranslarda və beynəlxalq forumlarda iştirakla bağlı təkliflər vermək;

7.4. Vergilər Nazirliyinin müvafiq struktur vahidlərindən və bölmələrindən elmi-tədqiqat işlərinin aparılması ilə əlaqədar məlumatların alınması üçün Mərkəzin rəhbərliyinə müraciət etmək;

7.5. Bölmənin fəaliyyətinin təkmilləşdirilməsi və elmi-tədqiqat işlərinin nəticələrinin praktiki tətbiq imkanları istiqamətində təkliflər vermək;

7.6. Elmi araşdırmalarla bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər vermək;

7.7. Digər təhsil və elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı əlaqələrin yaradılması, eləcə də təcrübə mübadiləsinin aparılması istiqamətində təkliflər vermək;

7.8. Təlim və elmi araşdırmalar sahəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edilməsi üçün təkliflər vermək;

7.9. Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

7.10. Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

7.11. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Bölmənin fəaliyyətinin təşkili

8. Bölmənin fəaliyyətinə müvafiq qaydalar əsasında müsabiqə yolu ilə seçilən və Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təyin edilən rəis rəhbərlik edir.

9. Bölmənin fəaliyyəti Mərkəzin rəhbərliyi tərəfindən təsdiq olunmuş illik iş planları, bölmənin əməkdaşlarının işi isə illik iş planlarına uyğun olaraq tərtib edilmiş fərdi iş planları əsasında təşkil edilir.

10. Bölmənin fəaliyyəti və bölmədə vəzifələrin tutulmasına dair müsabiqə ilə bağlı məsələlər Bölmənin iclasında müzakirə edilir. İclasda müzakirə olunan məsələlər və qəbul olunmuş qərarlar barədə Mərkəzin rəhbərliyinə məlumat verilir.

11. Bölmənin iclasları rübdə bir dəfədən az olmayaraq çağırılır. Bölmənin iclaslarında Mərkəzin rəhbər vəzifəli şəxsləri iştirak edə bilərlər. İclaslara Mərkəzin digər struktur vahidlərinin əməkdaşları dəvət oluna bilərlər.

12. Bölmənin iclasında yalnız bölmənin əməkdaşları səsvermə hüququna malikdirlər. İclasda qərarlar səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Qərarlar qəbul edilərkən səsvermə əməkdaşlardan birinin təklifi ilə gizli formada aparıla bilər.

13. Bölmədə vəzifələrin tutulması müvafiq qaydalara uyğun olaraq müsabiqə yolu ilə aparılır və müsabiqənin nəticələri Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

14. Bölmənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

* * *